

# Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında

## AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir.

### **M a d d ə 1 . Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında qanunvericilik**

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında," "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Qanunları və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.<sup>1</sup>

### **M a d d ə 2 . Sığorta olunanlar**

Bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, ~~andlı iclasçılar~~, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparən şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fəvqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edirlər.<sup>2</sup>

### **M a d d ə 3 . Sığortaçı**

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır.

*Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.*<sup>3</sup>

### **M a d d ə 4 . Sığorta məbləğinin və sığorta haqqının minimum miqdarı**

Bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir.

Sığorta haqqı, ~~sığortaçının komissiyon mükafatları da nəzərə alınmaqla~~, sığorta məbləğinin bir faizi miqdarında müəyyən edilir.<sup>4</sup>

Müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər.

## M a d d ə 5 . Sığorta hadisələri və ödənişləri

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir.<sup>5</sup>

Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir;

a) sığorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz;

b) sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz;<sup>6</sup>

c) sığorta olunana əlillik təyin olunduqda;

I qrup - 80 faiz;

II qrup - 60 faiz;

III qrup - 40 faiz

ç) sığorta olunan:

ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz;

yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz.<sup>7</sup>

## M a d d ə 6 . Sığortanın aparılması qaydası

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları, müvafiq məhkəmələr və Azərbaycan Respublikası Prokurorluğu (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.

Sığorta etdirənlər məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasını təmin etmək üçün işçilərin siyahısını sığortaçıya təqdim etməklə onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər.

Sığortaçı hər rüb sığortalılara əvvəlki rübün icrasına dair hesabat təqdim edir.

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.<sup>8</sup>

Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.

*Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.<sup>9</sup>*

## M a d d ə 7 . Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər

Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:

a) həlak olma (ölüm) halında :

sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının ~~nətariat qaydasında təsdiq olunmuş~~ şəhadətnaməsinin surəti;<sup>10</sup>

vərəsəlik hüququnu təsdiq edən sənəd;

sığorta olunan xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;<sup>11</sup>

b) əlillik haqqında:

əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının ~~nətariat qaydasında təsdiq edilmiş~~ surəti;

c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında:

xəsarətin (yaralanma, travma, kontuziya) dərəcəsi və səbəbi haqqında həkim arayışı.<sup>12</sup>

~~sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi gündən 3 il keçənədək dövlət sığorta orqanına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müraciət etmək hüququ vardır.~~<sup>13</sup>

## **M a d d ə 8 . Sığorta ödənişinin verilməsindən imtina**

Sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta hadisəsinin sığorta olunanın xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi, yaxud sığorta olunan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə.<sup>14</sup>

## **M a d d ə 9 . Nəzarət və məsuliyyət**

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına sığorta orqanı nəzarət edir.

Bu Qanunun müddələrinin pozulmasına görə sığortalıların, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalər və Cinayət məəcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.<sup>15</sup>

## **M a d d ə 10 . Vergitutma<sup>16</sup>**

~~Dövlət sığorta orqanlarına ödənilmiş sığorta haqları məbləğindən (sığorta xidmətlərinin göstərilməsindən alınan mənfəətdən başqa və sığorta) olunanlara verilmiş sığorta ödənişlərindən vergi tutulmur.~~

#### **M a d d ə 11 . Mübahisələrə baxılması qaydası**

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.<sup>17</sup>

**Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV**

Bakı şəhəri, 5 oktyabr 1999-cu il  
№ 705-IQ

## İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 23 noyabr 2001-ci il tarixli **219-IIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736**)
2. 24 iyun 2005-ci il tarixli **948-IIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692**)
3. 10 oktyabr 2006-cı il tarixli **161-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928**)
4. 17 aprel 2007-ci il tarixli **313-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560**)
5. 6 avqust 2008-ci il tarixli **620-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695**)
6. 2 oktyabr 2008-ci il tarixli **699-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960**)
7. 26 noyabr 2009-cu il tarixli **923-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 966**)
8. 5 mart 2013-cü il tarixli **585-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti 12 aprel 2013-cü il, № 75, "Azərbaycan" qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 357**)
9. 17 dekabr 2013-cü il tarixli **846-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 8**)
10. 4 aprel 2014-cü il tarixli **931-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337**)
11. [16 dekabr 2014-cü il tarixli 1132-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 75**)
12. [13 fevral 2015-ci il tarixli 1189-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 251**)

## QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

---

<sup>1</sup> 2 oktyabr 2008-ci il tarixli **699-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960**) ilə 1-ci maddədə **"Sığorta haqqında"** sözləri **"Mülki Məcəlləsi," "Sığorta fəaliyyəti haqqında,"** sözləri ilə əvəz edilmişdir.

<sup>2</sup> 10 oktyabr 2006-cı il tarixli **161-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928**) ilə 2-ci maddəsində **"müstəntiqlər,"** sözündən sonra **"ədliliyə orqanlarında qulluq keçən şəxslər,"** sözləri əlavə edilsin, **"habelə cinayət işləri üzrə məhkəmə hökmlərini, qərarlarını və qəraradlarını, istintaq orqanlarının və prokurorların qərarlarını icra edən"** sözləri çıxarılmışdır.

---

26 noyabr 2009-cu il tarixli 923-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 966) ilə 2-ci maddəsində "ədliyyə" sözündən sonra ", miqrasiya" sözü əlavə edilmişdir.

5 mart 2013-cü il tarixli 585-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 12 aprel 2013-cü il, № 75, "Azərbaycan" qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 357) ilə 2-ci maddəsində "ictimai qaydanın mühafizəsinin və milli təhlükəsizliyi" sözləri "fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi" sözləri ilə əvəz edilmişdir.

[13 fevral 2015-ci il tarixli 1189-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 251) ilə 2-ci maddəsindən "andlı iclasçılar," sözləri çıxarılmışdır.

<sup>3</sup> [16 dekabr 2014-cü il tarixli 1132-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 75) ilə 3-cü maddəyə yeni məzmununda ikinci hissə əlavə edilmişdir.

<sup>4</sup> 24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 4-cü maddənin ikinci hissəsində "işin aparılması üçün sığortaçının xərcləri də" sözləri "sığortaçının komissiyon mükafatları da" sözləri ilə əvəz edilmişdir.

2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 4-cü maddənin ikinci hissəsindən ", sığortaçının komissiyon mükafatları da nəzərə alınmaqla," sözləri çıxarılmışdır.

<sup>5</sup> 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 5-ci maddənin birinci hissədə "zədələnməsi, yaralanması, xəsarət alması" sözləri "xəsarət (yaralanma, travma, kontuziya) alması" sözləri ilə əvəz edilmişdir.

<sup>6</sup> 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 5-ci maddənin ikinci hissənin "b" yarım-bəndində "zədələnmə, yaralanma və ya xəsarətə" sözləri "xəsarət (yaralanma, travma, kontuziya) almağa" sözləri ilə əvəz edilmişdir.

<sup>7</sup> 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 8 avqust 2008-ci il, № 174) ilə 5-ci maddənin ikinci hissənin "ç" yarım-bəndinin ikinci və üçüncü abzaslarında isə "yaralandıqda" sözü "xəsarət (yaralanma, travma, kontuziya) aldıqda" sözləri ilə əvəz edilmişdir.

<sup>8</sup> 17 dekabr 2013-cü il tarixli 846-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 7) ilə 6-cı maddəyə yeni məzmununda dördüncü hissə əlavə edilmişdir.

<sup>9</sup> [16 dekabr 2014-cü il tarixli 1132-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 75) ilə 6-cı maddəyə yeni məzmununda yeddinci hissə əlavə edilmişdir.

---

<sup>10</sup> 17 dekabr 2013-cü il tarixli **846-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 7**) ilə 7-ci maddənin birinci hissəsinin "a" və "b" bəndlərinin birinci yarımbəndlərindən müvafiq olaraq **"notariat qaydasında təsdiq olunmuş"** və **"notariat qaydasında təsdiq edilmiş"** sözləri çıxarılmışdır.

<sup>11</sup> 6 avqust 2008-ci il tarixli **620-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695**) ilə 7-ci maddənin birinci hissəsinin "a" yarımbəndinin dördüncü abzasında **"zədələnmə, yaralanma və ya xəsarətə"** sözləri **"xəsarət (yaralanma, travma, kontuziya) almağa"** sözləri ilə əvəz edilmişdir.

<sup>12</sup> 6 avqust 2008-ci il tarixli **620-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695**) ilə 7-ci maddənin birinci hissəsinin "c" yarımbəndinin birinci abzasında **"yaralanması"** sözü **"xəsarət (yaralanma, travma, kontuziya) alması"** sözləri ilə, ikinci abzasında **"yaralanmanın"** sözü **"xəsarətin (yaralanma, travma, kontuziya)"** sözləri ilə əvəz edilmişdir.

<sup>13</sup> 2 oktyabr 2008-ci il tarixli **699-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960**) ilə 7-ci maddənin ikinci hissəsində və 8-ci maddədə ismin müvafiq hallarında **"sığorta edilən"** sözləri ismin müvafiq hallarında **"sığorta olunan"** sözləri ilə əvəz edilmişdir.

4 aprel 2014-cü il tarixli **931-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337**) ilə 7-ci maddənin ikinci hissəsi ləğv edilmişdir.

<sup>14</sup> 17 aprel 2007-ci il tarixli **313-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560**) ilə 8-ci maddəsinə **"narkotik vasitələrdən"** sözlərindən sonra **", psixotrop maddələrdən"** sözləri əlavə edilmişdir.

<sup>15</sup> 2 oktyabr 2008-ci il tarixli **699-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960**) ilə 6-cı maddənin birinci-üçüncü hissələrində və 9-cu maddənin ikinci hissəsində ismin müvafiq hallarında **"sığorta etdirənlər"** sözləri ismin müvafiq hallarında **"sığortalılar"** sözü ilə əvəz edilmişdir.

4 aprel 2014-cü il tarixli **931-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337**) ilə 9-cu maddənin ikinci hissəsində **"qanunvericiliyinə uyğun olaraq"** sözləri **"Mülki, İnzibati Xətlər və Cinayət məəcəllələrində nəzərdə tutulmuş hallarda"** sözləri ilə əvəz edilmişdir.

<sup>16</sup> 23 noyabr 2001-ci il tarixli **219-IIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736**) ilə 10-cu maddə çıxarılmışdır.

<sup>17</sup> 23 noyabr 2001-ci il tarixli **219-IIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736**) ilə 11-ci maddədə **"mübahisələrə məhkəmə qaydasında baxılır"** sözləri **"mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir"** sözləri ilə əvəz edilmişdir.

4 aprel 2014-cü il tarixli **931-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika"**

---

qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337) ilə 11-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz edilmişdir.